

# Novruz mərasimində Kosa və Keçəlin unudulmuş arxaik funksiyaları

Son dövrlərdə bəzi KİV və TV kanallarında ilaxır çəşənbə və Novruz bayramı günlərində baharın gəlisi münasibətilə oynanılan qışın ölümü və yazın gəlişini, təbiətin oyanışını şən bir biçimdə canlandıran "Kosa-kosa" meydan tamaşasının qəhrəmanları Kosa və Keçəl obrazları, onların funksiyaları haqqında düzgün olmayan fikirlər səslənir. Bəzən isə bu obrazların tamamilə bahar bayramının əsas atribut və simvolları sırasından çıxarılması təklifi də verilir. Fikrimizcə, bu cür yanlış fikir və təkliflərin səslənməsi kosa və keçəlin daşıdığı funksiyaların dərk edilməməsi ilə bağlıdır.

Dini-mifoloji, arxaik mifopoetik ənənədə Novruz bayramı sakral sferaya maksimum dərəcədə bağlılığı ilə seçilən zaman kəsimidir. Arxaik ritual semantikası və dəyəri ilə seçilən bayram zamanının başlıca əlaməti onun sakrallığıdır. Bir sıra bayramlar görünüşdə dini məzmun daşımasalar belə, mənşə etibarilə sakral-dini olandan gəlməkdədir. Bayram öz strukturu ilə kosmosun xaosdan əmələ gəldiyi situasiyanın sərhədlərini müəyyən edir. Sakral zamanlarda keçirilən bayramlarda ilkin çəga qayıdlaraq mifik zamanın yenidən canlandırıldığı düşünülmüşdür. Novruz bayramı ilə bağlı ilk bayram gecəsi hər şeyin bir anlığa dayandığına dair inanc köhne zamanın-xaosun bitib, yeni zamanın "başlanğıcı" olan zamanı - kosmosun yaranmasını mənalandırır. Həmin "başlanğıc"da - xaosdan kosmosun yaradılışı anında olan situasiyadır ki, bayram vaxtı bir daha təkrarlanaraq aktuallaşır (Bəydili C. (Məmmədov). Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003).

Novruz bayramının ab-havası daxili sərbəstlik və azadlığın sayəsində yaranır. Bayram zamanı kəskin şəkildə birlik və sosial həmrəylilik hissələri yaranır, emosional gərginlik aradan götürülür. Novruz xalq kütlələri tərefindən "idealdan doğan" bayram kimi keçirilir. Ciddilik tanımayan xalq bayramı gülüş üstündə bərqrər olur. Gülüşü doğum və həyat mənbəyi sayan xalq komik folklor nümunələrinin məzmununu da məhz həmin baxış üzərində qurur.

Xalq gülüşünün "hami gülür və hamıya gülürler" xüsusiyyəti karnavalla əlaqəlidir. Karnaval üçün səciyyəvi sayılan bu gülüş tipini Novruz mərasim şənləklerində də görmək olar. Novruz bayram şənləklerində "Kosa-kosa" kimi meydan tamaşaları səhnədə deyil, kütçə və meydanlarda oynanılır. Meydan tamaşalarının bu xüsusiyyətinə diqqət yetirən Ə.Sultanhı yazardı: "Meydança həm səhnə, həm də amfiteatr idı, hətta burada səhnəni andıracaq xüsusi tikiliş və yaxud bir hissə yox idi... Əhalı həqiqi mənada passiv tamaşaçı deyildi, bəlkə tamaşanın bütün gedişində iştirak edirdi. Başqa sözle, oyunbaz ilə tamaşaçı arasında rəsmi bir hüdud yox idi. Oyunbaz tamaşaçılarla sual verir və cavab tələb edirdi, oyunun məzmunca inkişafı bu ca-

vablardan asılı idi. Onsuz da tamaşanın əsas məzmununu qabaqcadan bilən əhali oyunbazin sualına arzu edilən cavabı verirdi. Beləliklə, tamaşa daha canlı, daha həyatı, daha real bir şəkil alırı". Novruz bayram şənləklerində keçirilən meydan tamaşalarında hami ifaçı və tamaşaçıya çevirilir, hami deyib-gülür, zarafatlaşır və oynayır.

Qışın ölümü və yazın gəlişini güləməli şəkildə canlandıran "Kosa-kosa" meydan tamaşasında cəmiyyətin bütün sosial təbəqələri tənqid hədəfinə çevirilirdi. Özlərini tənqid hədəfləri sıralarından ayırmayan Kosa və Keçəl başlarına gələn əhvalatları danışdıqca öz eyiblərini açır, tamaşanı seyr edən izləyiciləri özünün "səfəh" hərəkətlərinə güldürdü. Fikrimizcə, köhnə ilin tamam olub yəni ilin başlanması zamanı oynamılan "Kosa-kosa" tamaşası təbiətə təsir göstərmək, torpağı barlı-bərəketli, məhsuldar etmək məqsədi güdür. Folklorda ritual gülüş həyatvericiliyi, doğuluşu rəmzləndirir.

"Kosa-kosa" mərasimi və bu mərasimdəki Kosa obrazı təbiətin təzelənməsi və ölüb-dirilme mifologemini çevrəsində teşəkkül tapır. Coxvariantlı tamaşa olan "Kosa-kosa" ayrı-ayrı bölgələrimizdə şəraitə uyğun olaraq göstərilir. Bir nəfər zirək, hazircavab və rəqs eləməyi bacaran bir uşaqın əyninə tersinə çevrilmiş kürk geyindirər, üzünə kağızdan düzəldilmiş üzlük taxar, başına uzun şış papaq qoyar, belinə zinqrovlu kəmər bağlayar, boymundan da zinqrov asardılar. Tədqiqatçılar haqlı olaraq Kosanın geyimində, qurşağı və boynuna düzdüyü zinqrovlarında, başa geydiyi şış papaqda və s.-də qam-şaman geyiminin rəmzlərini görmüşlər. İnanca görə, kosa birinci dəfə kimin həyetinə girsəymiş, həmin il o evin içinə, həyat-bacısına xeyir-bərəket gəlmiş. Ona görə də evlərə gələn Kosa oyunçularına ev sahibləri çörəkdən, yağdan-undan, puldan-paradan hədiyyə edərdi. Beləcə, oyunçular kendin bütün evlərini bir-bir gəzərdilər. Bütün kənd camaati buna sevinər, deyər-gülərdi. Kosanın burada icra etdiyi funksiya ilə ibtidai çəq mərasimlərindəki sehrkar, ovsunç və ya din xadiminin yerinə yetirdiyi funksiyalar arasında bir uyğunluq vardır (Bəydili C. (Məmmədov). Türk mifoloji obrazlar sistemi: Struktur və funksiya (monoqrafiya). Bakı, "Mütərcim", 2007).

Kosanın birinci gəldiyi evə xeyir-bərəket göttirməsi əslində onun bolluq, artım, məhsuldarlıqla bağlı mifoloji təsəvvürlərdən qaynaqlandığını göstərir.

Azərbaycan xalq teatrı tarixinə dair araşdırılmalarda artım ideyası ilə bağlılıqda bu mərasim tamaşası ilə əlaqəli qıymətli etnoqrafik detala rast gəlinir; xalq arasında yaşa-maqda olan əqidəye görə, guya uşağı olmanın bir kəs Kosa rolunda çıxış etsəymış, onun oğlu olarmış (Allahverdiyev M.Q. Azərbaycan xalq teatrı. Bakı: Maarif, 1978). Bu etiqad mifoloji simvolikasına görə Umaya tapınanın

oğlu olacağı əski inamı ilə səsləşir. Kosanın oynayanın bəxtinin açılacağı inamı da artım ideyasından gələn eyni bir kökə bağlıdır. Gülməli sözər deyə-deyə meydan dolaşan Kosanın zarafatlar eleməsi, tamaşanı seyr edənlərin gülüb uğuması belə artım ideyası ilə əlaqədardır. Mifoloji ənənədə hər yeni həyat nişanı gülüş motivi ilə müşayiət olunur. Deməli, buradakı gülüş ritual məna daşıyır.

Kosanın kürkü tersinə geyməsi, eybəcər və çirkin olması və s. gülüş doğurmaq üçün uydurulan zahiri qüsür deyil, əksinə onun sakral dünyaya məxsusluğunundan xəbər verir.

Əski bayramlardan qalma və elliklə oynamanın bütün kültəvi tamaşa və oyunlar dırılık, bolluq və bərəkəti rəmzləndirir. Simvolik olaraq Kosa adı ilə bağlanan tamaşa və oyunlar köhnə ilin qovulması, yeni ilin gəlişiyərə bağlanılır. Kosanın artım, bərəkət ideyası ilə əlaqəsi Həmədanda icra olunan oyun zamanı "Kosa gəldi" sözərinə "Xoş gəldi" deyiləndən sonra "Nə gətirdi?" sualına "Bərəkət" cavab vermesi ilə təsdiqlənir.

Qızış İraqdakı Kosa oyununa toxunan türk tədqiqatçısı M.And bunun eyni zamanda bir ölüb-dirilmə oyunu olduğunu vurgulayır.

Xalq inanır ki, uşağı olmayan hər hansı bir kişi kosa libası gəysə, həmin kişinin övladı olar, yaxud kosa hənsi həyat, evə birinci girsə, o ev ruzili-bərəkətli olar.

Çoxmənali mahiyyət daşıyan xalq gülüşündə ölümlə həyat, inkarla təsdiq iç-içədir. "Kosa-kosa" tamaşasında kosaya müraciətələ belə deyilir:

*Kosama əl vurmayıñ,  
Kosam ikicanlıdr...  
Yüz əlli beş yaşında  
Lap, lap cavandı kosam!*

AMEA-nın müxbir üzvü, professor M.Kazimoğlu verilmiş nümunəyə toxunaraq bildirir ki, yüz əlli beş yaşlı kosanın ikicanlı və cavan olması xalq gülüşünün möğzindəki ölüm-həyat, köhnə-yeni münasibətindən xəbər verir. Buradakı gülüş ölümə yox, ölüm anında yenidən doğana və doğulana doğru yönəlir. Ölüm və həyat eyni bir obrazda, yəni kosada birləşir. Hamilelik və cavanlıq yüz əlli beş yaşlı qocalığa, yəni həyat ölümə qarşı dursa da, onlar ayrılmazdır, çünki eyni bətnədirilər (Kazimoğlu (İmanov) M.Gülüşün arxaik kökləri. Bakı: Elm, 2005).

Ə.Axundovun tərtib etdiyi "Azərbaycan folkloru antologiyası" kitabının birinci cildində Kosanın bolluq, artım və məhsuldarlıqla bağlı olması "Kosa-kosa" tamaşasının aşağıdakı örnəyindən aydın olur:

*...Kosam bir oyun eylər  
Quzunu qoyun eylər,  
Yığar bayram xonçası  
Hər yerdə düyüñ eylər.*

Kosa kimi keçəl də qeyri-adi mənşəli bir obrazdır. Türk xalqları folklorunda ironik qəhrəman obrazı olan Keçəl əsas qəhrəmanın yardımçısı kimi özünü göstərir, coxbilmiş olmaqla yanaşı hiyləgərlik səciyyəsini də daşıyır. Bir qisim nağıllarda qəhrəmanın özü-

nün keçələ çevrilərək o biri dünyaya getməsi araşdırıcıları Keçəl obrazının da qəhrəman obrazından yarandığı qənaətinə gətirmiştir. Bəzən tədqiqatçılar keçəlliyyin kökünü inisiasiya məqsədilə baş verən deyişmədə, bəziləri isə magik qorunmada axtarır.

Nağıl və dastanlarda qəhrəmanın köməkçi yerində çıxış edən keçəl surəti şamanizmdə qam-şamanın hamı ruhları ilə eyni bir funksiyani yerinə yetirir. Sehri nağılarda köməkçi kimi keçəllik attributunu təkcə insan deyil, həm də şamanın köməkçi ruhları daşıyır. Folklorşunas M.Kazimoğlu keçəlin qeyri-adi mənşeyinin təzahür formallarından birini bu obrazın qızıl-gümüş saçlı qəhrəmanlarla əlaqəsində axtarmağın zəruriyini qeyd edir.

Türk mifoloji düşüncəsində demonik varlıqların keçəl olmaları həmin varlıqların o biri dünyaya məxsus olduqlarının bir göstəricisidir. O biri dünyaya yollanan qəhrəmanlar həmin yeraltı dünyasının attributunu qəbul eləyir, yəni keçələ çevrilirler. B. Öğəlin fikrincə, atları ilə keçəl cildinə giren nağıl və dastan qəhrəmanları bu yolla ilahi güc almış olurlar. Qəhrəmanlar göydəki savaşlarda güc tapmaq üçün keçəl olur və həmin güclə dünyalar arasındakı sədləri adlaya bilirlər (Ögel B. Türk mitolojisi. (Kaynakları ve açıklamalar ile destanlar). II cilt. Ankara: Türk Tarih Kurumu Basimevi, 1995, s.76-79).

Başda tükün olmaması dünyaya gəlinin, doğuluşun əlaməti sayılır. Müvəqqəti ölüm kimi rəmzləndirən inisiasiya mərasimlərində saçın qırxılmağı "ölüm"ünün ardından neofitin sanki "yenidən doğulmağı" kimi mənalandırılır. Burada gülüş, keçəllik və doğulma aktı ilkin arxaik anlamdakı eyniyyət təşkil edən simvolikası ilə özünü göstərir. "Kosa-kosa" meydan tamaşasında oxunan nəğmə örnəklərindən aydın olur ki, keçəl də dirilik, artım, bolluq və məhsuldarlıqla bağlıdır.

*Keçəl, keçəl, mərəndə,  
Arpa, bugda sərəndə...  
Bir arpanı beş eylər,  
Yeddi qazan aş eylər.*

Kosa və keçəlin bolluq, bərəkət, artım, məhsuldarlıq və s. funksiyaları daşımazı onların sakral dünyaya, yəni o biri dünyaya məxsusluqlarından xəbər verir. Bu funksiyaların müəyyənləşdirilməsi həmin obrazlarla bağlı müləhizəyə, yəni keçənin yaz, Kosa və Keçəlin isə qışı təmsil etməsi fikrine yenidən baxmaq zərurətini yaradır. Folklorşunas M.Kazimoğluun fikirlərinə şərık olaraq bildirir ki, Kosa məhz qış, yəni qocalıq libası geymiş yazardır-cavanlıqdır. Belə olmasayı, tamaşada Kosanın artım, məhsuldarlıq funksiyasına işarə edilməzdi. Deməli, zahiri görnüşə, eybəcər, çirkin, keçəl olan bu obrazlar zəifliyi, acizliyi, qılıqlı, qış, qocalıq deyil, gücü, qüdrəti, yazı, gəncliyi, məhsuldarlığı, bolluğu rəmzləndirir.

**Məhəmməd MƏMMƏDOV,**  
*Bakı Dövlət Universitetinin dosenti*